

UOT 82.02

RAMİZ QASIMOV

AZƏRBAYCAN MİLLİ TƏNQİDİ REALİZMİ VƏ XALQ LƏTİFƏ ƏNƏNƏLƏRİ

Xalqı bağlı ideya-məfkura platformasına malik olan, xalqçı mövqedən çıxış edən Azərbaycan milli tənqid realizmi sıfahı xalq ədəbiyyatı ənənələri və materiallardan geniş istifadə etmişdir. Azərbaycan tənqid realizminin sıfahı xalq ənənə və klassik ədəbi ənənələrə stöykənərək xalq düşüncəsini ehtiva etdiyi qətiyyətə deyə bilərik. Bu baxımdan xalq gülüşü və lətifələrinəndən yaradıcılıqlı istifadə edən Azərbaycan tənqid realizmi xalq yumorunu, güllüs tərzini XX əsrin yaradıcılıq manevrinə çevirmişdir. Bizim qəti fikrimizcə, XX əsrin Azərbaycan Molla Nəsrəddin (istər ədib, istər jurnal olaraq) adından tutmuş məmənunu və yaradıcılıq ənənələrinə qədər xalq yaradıcılığında dövrə, mithitə, zamana, varlığa realist və tənqid yanaşmanın ən sanballı və dəqiq nümunəsi olan Molla Nəsrəddinin varisi və xalqı idi. Fikrimizcə, Molla Nəsrəddin lətifələri milli tənqid realist düşüncə sistemi və rasiyalı düşüncə tərzinin asasını təşkil etdiyi kimi, XX əsrdə meydana gələn "Molla Nəsrəddin" jurnalı və tənqid realisti cərəyan da hamim düşüncə sisteminin məntiqi nticəsi, davamı və onun varisi, xəlafidir. Belə ki: 1. adına görə; 2. baş qəhrəmanı və obrazlar aləminə görə; 3. bədii-estetik keyfiyyətlərinə, o cümlədən mövzusuna və tənqid hədəflərinə görə; 4. yaradıcılıq əsliləri və ənənələrinə görə, xüsusilə gülüşün tənqid və islahedici xüsusiyəti və istifadəsinə görə; 5. güllüs və üslubun eqli mühakimə məntiqinə və s. görə məllanəsərəddinçilik bir milli əmənə təşkil edir. Çoxsaylı nümunələr müasir Molla Nəsrəddin və tənqid realist üslubun tarixi Molla Nəsrəddinin və xalq lətifəciliyinin tam mənası ilə davamı və inkişafı olduğunu təsdiq edir.

Açar sözlər: xalq yumoru, Molla Nəsrəddin lətifələri, Azərbaycan tənqid realizmi, məllanəsərəddinçilik.

Artıq məlum olduğu kimi, XX əsrin əvvəllerində daha etibarlı milli zəmin üzerinde yaranan və yüksək ali ideallar irəli sürən tənqid realizm ədəbi cərəyanı xalq yaradıcılıq ənənələri ilə yaxından bağlılıq nümayiş etdirirdi. Bu ənənədə "Molla Nəsrəddin" yumoru və lətifə yaradıcılığının təsiri də başlıca yerdə gəlirdi. Azərbaycan milli tənqid realizminin yaradıcısı olan böyük ədib Cəlil Məmmədquluzadənin bədii yaradıcılığının ilk dövrlərini təzahür etdirən "Çay dəstgahı", "Danabaş kəndinin əhvalatları", "Kişmiş oyunu" kimi əsərlərində də "Molla Nəsrəddin" lətifələrinən gələn humor tərzi və yaradıcılıq əslubu özünü aydın nümayiş etdirirdi. 1906-ci ildə əsası qoyulan "Molla Nəsrəddin" jurnalı isə adından tutmuş yaradıcılıq ənənələrinə qədər Şərq müdürü və onun yaradıcılıq tərzini daha da möhkəmləndirmiş, ədəbi əsluba çevirmişdi. Bu mənada XX əsrin milli tənqid realizmi və onun cəbbəxanası hesab edilən "Molla Nəsrəddin" məktəbi qoca Şərqiñ müdrik ağsaqqalı və xalq yumorunun varisi və xələfi kimi çıxış edirdi.

Məfkurəsi və məqsədi Azərbaycan xalqının inkişaf yolu olan tənqid realistlər bu amalın ideya-məfkurəvi mənbəyində də xalqı gördükleri kimi onun başa düşdüyü dildən, mətbəllərdən və tərzdən danişmağı vacib hesab edirdilər. Təsadüfi deyildi ki, prof. Mir Cəlal bu xüsusda yazırıdı: "...ədəbiyyat çox kəskin silah olmuşdu. ...bunun üçün təbii, mənalı xalq yumoru böyük və faydalı bir vəsiti idi. Maraqlı əsərlərlə, zarafat yolu ilə yoldaşın səhv və nöqsanını yoldaşa göstərmək xalq ruhuna da çox uyğun idi" [4, s. 53-54]. Bu məqsədə Azərbaycan tənqid realizminin banisi və bayraqdan Cəlil Məmmədquluzadənin bütün türk xalqları milli mənəvi düşüncəsini xəritləşdirən məşhur Molla Nəsrəddin lətifəciliyi və bu xalq ədəbiyyatının nəhəng obrazına olan marağında da özünü göstərmişdi. Oxşar ideya-məfkurə yolcuları və ədəbi missiya daşıyıcılarını birləşdirməklə ədəbi cərəyanı - Azərbaycan tənqid realist ədəbi cərəyanına çevirən bir əbədiyaşar mətbuat orqanının adından tutmuş yazı əslubu, deyim tərzi, suretləri, tənqid hədəfləri və onun nəhəng qəhrəmanı Molla Nəsrəddinin özünün yaranmasına qədər bu xalq düşüncə və yaradıcılıq tərzi mühüm rol oynamışdı. Bu məsələyə geniş müstəvidə yanaşan Ə.Mirəhmədov yazırıdı: "Məmmədquluzadə gülüşünün

qaynaqları sırasında şifahi xalqumor və satirasının mövqeyi yazılı ədəbiyyatdakından heç də az deyil. ...Məmmədquluzadənin bədii təfəkküründə Molla Nəsrəddin surətinin cürcərib təşəkkül tapması ...uzun zaman davam edən mürəkkəb bir prosesdir və onun həm bədii, yaradıcılıq əsasları, həm elmi-nəzəri, həm də sərf hayatı, folklor kökləri vardır. ...Xalq bədii təfəkkürünün Molla Nəsrəddin simasında cəmləşdiriyi sifətlər Azərbaycan satira jurnalının məfkurəvi yaradıcılıq əsaslarının müəyyənləşməsində böyük iş görmüşdü” [3, s. 214, 219, 227]. Demək olar ki, “siyasi-ictimai məramından tutmuş, ayrı-ayrı mənəvi əxlaqi sifətlərinə qədər” [3, s. 228] tarixi Molla Nəsrəddinə əhəmiyyət verən müasir Molla Nəsrəddin onu özünə ehhəkam, yol və ideya-yaradıcılıq mənbəyi götürmüştü. XX əsrin əvvəlləri ictimai-ədəbi mühitin görkəmli siması və Azərbaycan folkloru, ədəbiyyatının böyük bilicisi Firudin bəy Köçərli də bu mətləbdən bəhs edərək: “...Molla xalq müdrikliyinin və hazırlıqlığının ifadəçisidir” deyə, bu bağlılığı doğru təshih etmişdi. Bu barədə Mollanəsrəddinçilərdən olan Hüseyin Minasazov və Salman Mümtazın fikirləri də deyilənləri təsdiq edir. “Adının xalqın qədim tarixi ilə, məzmunun müasir ictimai həyatla sıx bağlı” [2, s. 13] olduğunu yazarın görkəmli mollanəsrəddinşunas F.Hüseynov da “məcmuənin və redaktorun “Molla Nəsrəddin” adı ilə fəaliyyətə başlamasının ...qədim və zəngin milli xalq ədəbiyyatı ənənələri ...ilə bağlılığını” [2, s. 13] birmənalı şəkildə qeyd edirdi.

Yüz illər sonra qoca Şərqiñ müdrik və hazırlıq obrazı olan Molla Nəsrəddinin XX əsrin əvvəllerində yenidən doğuluşu və şirin gülüş doğuran tənqid dolu səsi ictimai-mənəvi mühitə ciddi təsir göstərdi. Cəlil Məmmədquluzadə, artıq qeyd edildiyi kimi, öz məfkurəvi ədəbi yaradıcılıq yoluna başlarkən xalq müdrikliyinin simvolu olan Molla Nəsrəddinə müraciət etmişdi, çünki onların “xasiyyətləri arasında bir yaxınlıq, uyğunluq var idi” [13]. Hətta, fikrimizcə, felyeton janının rişəsi, kökü və ilkin nümunəsi Molla Nəsrəddin lətifələrindən gəldirdi. Mollanəsrəddinsayağı tənqidin gülüş doğuran felyeton, tərs məntiqə xidmət edən atalar sözləri və hikməti nəsihətlər, tapmaca, nağilları və dastanları xatrladan səyahətnamələr və s. şifahi xalq ədəbiyyatından yararlanmanın məntiqi nəticəsi idi. “Molla Nəsrəddin”in və mollanəsrəddinçiliyin program və manifesti kimi qəbul edilən “Sizi deyib gəlmışəm” başlıqlı məqalədəki vacib ədəbi, ideya-məfkurəvi tezislərdən olan “keçmiş günləri də bir xatırlamaq” [9, s. 8] məqsəd və məramını öz milli kimliyini, haqqını və gələcək taleyini müəyyənləşdirməyə çəgiriş kimi də qiymətləndirmək lazımdır.

Demək olar ki, tənqidin realizm üçün doğma olan Molla Nəsrəddin, Lağlağı, Hərdəm-xəyal, Hophop, Sərsəm, Məşədi Sijimqulu, Cüvəllağı və başqa coxsayılı imzalar əslində xalq yumorunu ənənələrindən irəli gələn lətifəciliyin Molla Nəsrəddin, Bəhlul Danəndə, Əbü Nūvas və b. kimi aparıcı qəhrəmanları idilər. “C.Məmmədquluzadənin Molla Nəsrəddin, Lağlağı imzaları ilə yazüb-yaratması, tanınüb məşhurlaşması həm də ədəbin xalq ədəbiyyatındaki xalqılık, müdriklik, hazırlıqlıq, sadəlik kimi xüsusiyyətlərə sadıqliyinin ifadəsidir. ...Milli ədəbiyyatşunaslıq hələ 40-ci illərdə Mirzə Cəlili “Danabaşlar mühitinin Danəndəsi”, “Ölüler” aləminin Xızırı, “Dəli yığıncağının üqələsi” adlandırmاقla onun xalq ədəbiyyatı ilə qaynayıb-qarışlığı qənaətini təsdiqləmişdir” [1, s. 339]. Bizim qəti fikrimizcə, Azərbaycan Molla Nəsrəddini (istər ədib, istər jurnal) adından tutmuş məzmunu və yaradıcılıq ənənələrinə qədər xalq lətifələrinin adını daşıyan “Molla Nəsrəddin”in və onun timsalında xalq müdrikliyinin və “Türk milli tənqididə düşüncə sisteminin” [14] dost-doğma varisi və xələfi idi.

XX əsrin tənqidini realizmi, “Molla Nəsrəddin” ədəbi məktəbi məhz xalq ədəbi ənənələrini davam etdirməklə yeni əsərə “köhnə”, amma doğma, xalqın məzaciına uyğun fikir və usulubu təzahür etdirən yaradıcılıq usulubu meydana gətirdi. Bu cəhətdən “Əncir nübarı” lətifəsi

ilə Cəlil Məmmədquluzadənin “Poçt qutusu” əsəri çox xarakterikdir. “Əncir nübar” lətifəsində göstərilir ki, xana əncirdən sovgat aparan Mollanı fərraşlar zindana salır. Zindanda qalan Mollanı neçə olursa, bir gün Teymur görür və onu azad edir. Mollanın məqsədinin ona əncir nübarından sovgat getirmek olduğunu bilən Teymur buna görə da Mollaya bəxşis vermək istəyir və nə istədiyini soruşur. Molla balta istəyir. Bu istəkdən heyrətlənən Teymur bunun səbəbini soruşur. Molla əncir ağacını dibindən kəsəcəyini söyləyir ki, bundan sonra xana sovgat getirmək fikrinə düşməyib də, zindanda yatmalı olmasına [10]. Mollanın Teymura sədaqətlə xidmət marağı, onun fərraşlar tərəfindən zindana salınması hadisəsi eynən İtqapan kəndinin sakini Novruzəlinin xanına sovgat aparmağı, xanın tapşırığı ilə onun məktubunu pocta salmaq istəməsi ve poçtalyonun məktubu götürməsini görüb onunla dalaşması nəticəsində zindana düşməsi hadisəsilə tam eynilik təşkil edir. İtqapan kəndinin sakini Novruzəli də xanına təmənnəsiz xidmətin və qırılmaz sədaqətin nümayishi olaraq olanıdan pay tutub səbətdolusu xana sovgat aparır. Lakin xanın məktubunu pocta salmaq tapşırığını alan Novruzəli poçtun nə olduğunu bilmədiyindən məktubu poçtalyonun götürməsini onu “oğurlaması” kimi başa düşür, buna tab gətirməyərək onu kötəkləyir və üç ay həbsdə yatmalı olur. Göründüyü kimi, eyni xarakter, süjet və hadisə bu iki bədii parçanı bir-birinə bağlayır. Lakin lətifədə problem xalq müdrikliyi ilə həll olunur və özünün ideal həll yolunu tapır: Molla şahdan balta xahiş edib əncir ağacını kəsməkla şaha bir daha sovgat getirmək və bunun da nəticəsində zindana düşmək dərdindən qurtulmaq istəyir. Lakin Cəlil Məmmədquluzadə bu hadisədən can qurtarmağın yolunu novella tələbələrinə (elecə də xalq müdrikliyi və Sokrat metodu adlanan bədii məntiq formuluna) uyğun olaraq oxucuların öz daxili məntiqinin, əqli mühakiməsinin ixtiyarına buraxır. Lakin sanki bu “qoca müellif də” öz məntiqində Novruzəlini (və Novruzəlililəri) canlarını belədan qurtarmağın yolunu C.Məmmədquluzadə özünün “Rişa” əsərində dediyi kimi, “gərək rişədən başlayasan”, “rişəni baltalayıb, ona zəfər yetirmək” [7, s. 393, 394] aradan götürmək yolunu nəzərdə tutduğu açıq-aydın görünür. Elə hər iki bədii materialda diqqəti cəlb edən məqam ağaya sədaqətlə xidmət düşüncəsinin tənqidini və ifşasıdır. Özünü xanına xidmətçi bilmək və ona sədaqətlə xidmət göstərmək psixologiyası Mollanın da, Novruzəlinin də aqibəti ilə inkar olunur. “Gör bədsuyum kimdi?” xalq lətifəsindəki hadisə və əhvalat isə bizi dərhal görkəmli ədibin məşhur “Xatiratım” əsərindəki xanın ziyrətə gedərkən tek səbir eşidib geri dönməsi əhvalatına götürür.

Mövhümata və avamlığa düşmən kəsilən hər iki aqil avamlıq və mənəvi əsərətin mənbəyi olan mövhumatçılıq və fanatizmi ciddi tənqid və ifşa etmişdir. “Duanın gücü” adlı lətifədə Molla evinə gəlmış axmaq oğrunu inandırır ki, ayın işığından yapışış içəri düşmək olar və axmaq oğru bunu edərkən damdan yixılıb xurd-xəşil olur. C.Məmmədquluzadə isə bu məzmuna uyğun şəkildə deyirdi: “Həqiqətdə bir böyük xoşbəxtlikdir, əgər bir uca damın üstüne çıxıb təzə aya baxmaqla və bir neçə kəlmə dua oxumaqla sən zalimlərin zülmündən eymən olacaqsan. Ta bundan yaxşı şey nə ola bilər? Xalq xalqların zülmünün qabağını almaq üçün dəstə tutub mübarizəyə çıxır, zalim hakimlərin üzünə biədəblik edib ağ olur, hiyləgər ruhanılərin fəsad torlarını yırtıb o tordan çıxməq üçün zəhmət çəkib dünyə elmlərini təhsil eləyir, övladını məktəblərə göndərib fənni və ictimai biliklərə sahib olur, zalimlərin zülmündən xilas olmaq üçün çox-çox fədakarlıqları özlərinə rəva görür, amma sən bunların cümləsinin əvəzində təsbehi al əlinə, çıx damın üstüne və hilali-ramazanül-mübarəki görməyə cidd-cəhd elə və elə ki gördün, dəxi sahirlərin sehrində bilmərə xilas olacaqsan” [8, s. 45].

XX əsr tənqidini realizmi üçün səciyyəvi olan insan surətlərinin bədii portretini yaratmaq ənənəsinin xalq lətifələri ilə bağlılığını qətiyyətlə demək olar. “Fərzeli bəy” lətifəsindəki

portret yaradıcılığı Cəlil Məmmədquluzadənin məşhur Xudayar bəy bədii portreti ilə müşayisəyə daxil olur və hər iki aqılı bir-birinə bağlayır. Xudayar bəyin yaşından tutmuş boy-buxunu, rəngi, burnunun çox pis ayrılıyi, belinin donqarlığı və b. dəqiq çizimi Fərzəli bəy portretindən bir az irəli aparsa da, öz səlef Molla Nəsrəddini heç də kölgədə qoymur. Eləcə də “Deyəsən padşahı istəyir” lətifəsində Molla Nəsrəddin xaricdən gələn elçinin dana eti yemək istəyini onu anlamayan saray adamlarına bildirərkən barmaqlarını başını qoyub dananı işarə eləməsini izah edərkən “deyəsən padşah həzrətlərini istəyir” [10, s. 17], – deyə cavab verməsi və Teymur Ləngi çox ciddi tənqidə məruz qoyması görkəmli tənqidə realist ədib C. Məmmədquluzadənin “Xudayar bəy” obrazının portretini yaratmaq istəyinin mənbəyində dayandığını qətiyyətlə demək olar. “Bir də bir ağıllı padşah”, “Qorxulu dilənci”, “Teymur Ləngən ki, varsan”, “Kəndxuda” və b. lətifələrdə ağalar və aqalıq ciddi tənbəh edilmişdir. “Kəndxuda” lətifəsində kəndxudaların qanızlılığı tənqid olunduğu kimi, qanızlarla özünə el arasında xüsusi bir təssürat yaradan kəndxudalıq da ifşa edilmişdir. Xalq lətifələrinin bu məqsədi “Danabaş kəndinin əhvalatları”, “Qurbanəli bəy”, “Xanın təsbehi”, “Danabaş kəndinin məktəbi” və b. əsərlərdəki bivec, zalim, qanmaz “bəy”lərin ifşası ilə birləşir.

Əlbəttə, lətifələrdəki qeyri-normal vəziyyətlərə, nöqsan və çatışmazlıqlara müdrik, mənalı cavablarla münasibət göstərmək xalq lətifələrinin səciyyəvi xüsusiyyətidir. Ümumiyyətlə isə, oyatmaq, başa salmaq, yol göstərmək, mövcud şəraitə etiraz, üşyan etmək, cəsarət və müdrikliklə mübarizə aparmaq hər iki məllanəsərəddinciliyin başlıca səciyyəvi xüsusiyyətləridir. İki ədəbi istiqaməti bir-birilə ideya-məzmun cəhətdən yaxınlaşdırın məqamlardan biri kimi yarımaz, qəddar, laqeyd, fürsətgir və mənfəətgir hakimlərin tənqid xüsusi yer tutmuşdur. Bu istiqamətdə maraq cəlb edən məqamlardan biri də “Şəhərin tükü”, “Molla və əyanlar” lətifələri ilə “Mikroclar” felyetonunun bir-birilə təşkil etdiyi yaxınlığıdır. “Şəhərin tükü” lətifəsində Mollanın qala bürcünün üstünə yığışan hakimləri görərək: “Bir bax, gör, bir tükün üstünə neçə bit daraşib” [10, s. 53], – deyə hakimləri tənqidə qınaması elə Cəlil Məmmədquluzadənin “Mikroclar” felyetonunda hakimləri və din xadimlərini xalqın canına daraşan mikroclarla müşayisə etməsilə olduqca yaxınlıq təşkil edir. Elə “Mikroclar” felyetonunda da C. Məmmədquluzadə Molla Nəsrəddin sağa xalqın canına daraşan bitlərdən, mikroblardan bəhs edərək yazar: “Qərinələrlə millətimizin şirin canına milyonlarca ac mikroclar daraşib qanını sormaqdadır və məhz bu həşəratdır milləti xəstə edən, məhz bu mikroblardır onu bədnəm edən. ... Lazımdır mikrobları millətin bədnəndən kənar eləmək!” [6, s. 260]. Eləcə də Cəlil Məmmədquluzadənin “Təbiət” felyetonu bu cəhətdən adıçəkilən lətifə ilə tam bir məna-məzmun vəhdəti yaradır. Felyetonda deyilir: “Üfunətli bataqlıqlara cürbəcür həşəratın cəm olmağı təbii, çirkli bədənə qisim-qisim böcəklərin daraşlığı təbiidir. Məhz həmin qanunun xasiyyətindəndir ki, cəhalət qaranlığında qalmış insanların içindən müftəxər əmmaməli parazitlər əskik olmayı” [7, s. 109]. “Molla və əyanlar” lətifəsində isə Mollanın: “Bunların ki, indiyə kimi üfunətli-üfunətli eyiblərini görüb gizlətmisəm, heç bir yerdə demeyib ürəyimə salmışam, indi ürəyim o qədər dolub ki, iyi, qoxusu ağızından gəlir” [10, s. 24] dərin məna, ictimai yanğı dolu fikirləri bizi XX əsrin Molla Nəsrəddini Cəlil Məmmədquluzadənin: “Ax, Molla Nəsrəddin, lal ol, çox işlərə el aparma! Çox sirləri açma, pərdələri qovzama ki, çox çırkläri qurdalama ki, üfunəti dünyavü aləmə yayılsın” fikirlərinə götürür və çox uzun əsrlərcə bir-birindən uzaqlıqda olan Molla Nəsrəddinləri vahid amal, fikir və məqsəddə birləşdirir, müdriklik və dərin iibrətamız mənalar əzx edən yaradıcılıq tərzində bütövləşirler.

“Kasib çıxdur”, “Biz də kiçiyik” kimi lətifələr XX əsr Azərbaycan tənqidə realizmi və onun problematikası ilə yaxından səsləşir. Kasıbların, “kiçiklərin” qayğısına qalmaq missiyası

baxımdan bu lətifələr XX əsr Azərbaycan tənqidə realizmi ilə varışlaşır və həmahəngləşir. Xüsusilə, “Biz də kiçiyik” lətifəsindəki “Sən böyüksənsə, biz də kiçiyik” [10, s. 38] fikrində xalq, ictimai varlıq, təşkilat “böyükler”i, yeni hakimiyəti və maddi nemətləri əlinə toplayan hakim qüvvələr və “kiçiklər”, yeni məhkum və məhrum təbəqənin nümayəndləri şəkildə öz mövcudluğunu tapır, bu tərəflər arasında münasibətlərdən irəli gələn mətləbləri bədii şəkildə ümumiləşdirib ortaya çıxaran ədəbiyyat, o cümlədən realist söz sənəti olan “Molla Nəsrəddin” lətifələri öz şirin dili və humoristik ruhu ilə açığa çıxarıır. “Biz də kiçiyik” lətifəsində “Yadından çıxartma ki, kirpinin də hər tərəfi tikandır, amma balaca qarışqa onun mədəsini yandırır” [10, s. 38] fikri özündə daşıdığı zəngin ictimai mətləb və məzmun etibarilə Azərbaycan tənqidə realizminin ana probleminə çevrilən xalq problemi, idealı və ideyası ilə çulğuşaraq ifadə etdiyi, daşıdığı başlıca ictimai yük etibarilə böyük Mirzə Cəlilin “Xeyirdə”, “Əsərətde” məqələlərində öz ifadəsini tapan XX əsr Azərbaycan tənqidə realizminin nəzəri-estetik tezisi və səciyyəsinə de çevrilir. Əslində xalq müdriki Molla Nəsrəddinin adıgedən lətifədəki zəngin keləmə bizi C. Məmmədquluzadənin “Bütün ölkələrin proletarları, birləşin” [8, s. 128] və “onlar belə güclü, qabiliyyətli ola-ola niyə dilənciliyə, acliqə və köləliyə yol verirlər!” [8, s. 129] kimi sadə adamlar özünə inama, mübarizəyə və birliyə səsləyən fikirlərinə götürür.

Ümumiyyətlə, xalq ədəbiyyatı ilə tənqidə realizmi bir-birilə ideya-mövzu cəhətdən bağlayan istiqamətlərdən biri fürsətgir, mənfəətgir, yalançı din xadimlərinin, çürük etiqadların, yalançı iman və ibadətlərin tənqidə və ifşası məsələsidir. Molla Nəsrəddin lətifələrində dini fanatizm, mövhumat tənqid edilərək xalqın mənəvi əsərətin qarşı çıxılır. Doğru qeyd edilmişdir ki, “Molla Nəsrəddin lətifələrində süründürməçi məhkəmə sistemi, yalançı din xadimləri kəskin şəkildə satira atəşinə tutulur, məsxərəyə qoyulur” [12, s. 6]. Bu baxımdan “Allahın gözü”, “Mollanın nəziri”, “Niyə tökürsen?”, “Samanlı palçıq”, “Molla tayfası”, “Üzüñə tüpürmək”, “O, bizim eşşəyin quyrugudur”, “İt duası”, “Mollanın qurbani” və başqa lətifələrdə hər şeyi Allahdan görmək, iman, etiqad və qismətdən asılı olmaq kimi xüsusiyyətlər tənqid edildiyi kimi, din xadimləri və ibadətkar adamların fürsətgirliyi, mənfəətgir və müftəxorluğu, etiqad və iman saxtakarlığı və s. xüsusiyyətləri ifşa hədəfinə çevrilmişdir. Habelə “Allahın qapısı”, “Çapıb gəlmisən mənim üstümə”, “Molla azan verir”, “Allah adamı” və b. kimi lətifələrdə məhz din xadimləri, o cümlədən seyid və mollalar öz əməlləri fonunda ciddi tənqid və ifşa edilirlər. Bir çox lətifələrdəki ümumiləşdirilmiş fikir və ideyalar hətta böyük tənqidə realist, satirik yazıçı Cəlil Məmmədquluzadənin və M. Ə. Sabirin konkret əsərlərini yada salır və xatırladır. Hətta bəzi lətifələrə görə Sabirin məşhur:

Zahida, gəl soyunaq bir kərə paltarımızı,
Çıxaraq zahirə batındəki əşkarımızı.
Pişgahı-nəzəri-xəlqə dutaq harımızı,
Görüb onlar dəxi təhqiq eləsin varımızı,
Hər kimin ağı qara isə utansın, a balam,

Bəlkə illərə yatanlar bir oyansın, a balam [11, s. 200] - satirik misrası daha çox yada düşür və məzmun etibarilə daha yaxından səsləşərək oyandırıcı xüsusiyyətini təzahür etdirmiş olur. Bunu da ayrıca qeyd etmək yerinə düşər ki, “Allahın qapısı”, “Çapıb gəlmisən mənim üstümə”, “Allah adamı” kimi lətifələrdəki deyim və ifadə tərzi, qəti və sərt pafos, açıq deyim və konkret ifadə, hətta “daha adını nə Allah qoymusən” [10, s. 105] kimi konkret üşyanvari ifadə əsəri Cəlil Məmmədquluzadənin bu mövzuda yazılışmış əsərləri ilə, xüsusiət “Münacat”, “Əsrimizin möcüzələri”, “Bir qətrə göz yaşı”, “Allah vərdir”, “Allahu əsistə etmək olarmı?”,

“Allah təalanın sıfətləri”, “Müsəlmanlıq”, “Rişa” kimi felyetonları ilə çox yaxından səslesir, demək olar, hətta üst-üstə də düşür. Habelə “Kitabdan kitaba salar”, “Molların tərləni”, “O qara kitabı ver” kimi lətifələrdə təqdim olunan mətləb və göstərilən qazi obrazları bütün səciyyəsi ilə “Danabaş kəndinin əhvalatları”ndakı qazi surəti ilə eyni səciyyədədir. “O qara kitabı ver” lətifəsi isə başdanaya “Danabaş kəndinin əhvalatları”ndakı Qazının Xudayar bəyin Zeynəbi siğə etmək kimi arzusunu yerinə yetirmək təklifinə cavab olaraq “O qara kitabı bəri ver” [5] cavabını dərhal xatırladaraq saxta qanunları “qara kitabı” adı altında ümumi-ləşdirdiyi kimi, qazaları da xarakter, əməl və davranış etibarılı eyni səciyyədə ümumiləşdirir.

Beləliklə, çoxsaylı faktlar göstərməklə qəti şəkildə demək olar ki, XX əsrin molla-nəsrəddinçiliyi və tənqidli realizmi xalq müdrikliyinin təzahürü olan xalq qəhrəmanı Molla Nəsrəddin lətifəciliyinin varisi və davamçısıdır. Azərbaycan milli tənqidli realizmi şifahi xalq sənətinə söykənərək milli ədəbiyyatımızın yeni inkişaf istiqamətini müəyyənləşdirmiş və onun əhənələrinin uğurla davamına və daha da güclənməsinə şərait yaratmışdır. XX əsr tənqidli realizmin görkəmli nümayəndləri olan C. Məmmədquluzadə, M. Ə. Sabir, Ə. Haqverdiyev, S. Mümtaz, Ə. Nəzmi, Ə. Qəmküsər və b. hər birinə xalq müdrik Molla Nəsrəddinin xələfi və varisi kimi baxmaq doğru olar.

ƏDƏBİYYAT

1. Həbibbəyli İ. Ə. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Naxçıvan: Əcəmi NPB, 2009, 424 s.
2. Hüseynov F. “Molla Nəsrəddin” və mollarınəsreddinçilər. Bakı: Yaziçi, 1986, 279 s.
3. Mirəhmədov Ə. Azərbaycan Molla Nəsrəddini. Bakı: Yaziçi, 1980, 430 s.
4. Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917). Bakı: Ziya&Nurlan, 2004, 391 s.
5. Məmmədquluzadə C. Seçilmiş əsərləri: 4 cilddə. I c., Bakı: Lider, 2004, 688 s.
6. Məmmədquluzadə C. Seçilmiş əsərləri: 4 cilddə. II c., Bakı: Lider, 2004, 584 s.
7. Məmmədquluzadə C. Seçilmiş əsərləri: 4 cilddə. III c., Bakı: Lider, 2004, 480 s.
8. Məmmədquluzadə C. Seçilmiş əsərləri: 4 cilddə. IV c., Bakı: Lider, 2004, 472 s.
9. Molla Nəsrəddin (satirik jurnal): 10 cilddə. I c., Bakı: Şərq-Qərb, 2017, 660 s.
10. Molla Nəsrəddin lətifələri / Tərtib edəni və ön sözün müəllifi M. Təhmasib. Bakı: Öndər, 2004, 304 s.
11. Sabir M. Ə. Hophopname: 2 cilddə. I c., Bakı: Şərq-Qərb, 2004, 480 s.
12. Təhmasib M. Ön söz // Molla Nəsrəddin lətifələri. Bakı: Öndər, 2004, 304 s.
13. Habibbəyli İ. Nasrettin hocanın devamçısı // Milli folklor dergisi, 1997, № 31-32, s. 13-14.
14. Özdemir N. Mizah, eleştirel düşüncə ve bilgelik: Nasreddin Hoca \\ <http://www.millifolklor.com>

AMEA Naxçıvan Bölmesi
E-mail: ramizasef@yahoo.com.tr

Ramiz Gasimov

AZERBAIJANI NATIONAL CRITICAL REALISM AND FOLK ANECDOTE TRADITIONS

The national critical realism of Azerbaijan, who has a ideology connected with the people, widely used the traditions and materials of oral folk literature. We can say with certainty that Azerbaijan's critical realism includes folk thought based on oral folk art and classical literary traditions. Therefore, the critical realism of Azerbaijan, which also uses folk laughter and anecdotes, has turned the style of folk humor and laughter into a creative exercise of the XX century. According to our final opinion, Molla Nasreddin of the 20th century in Azerbaijan (both as a writer and as a magazine) was the successor and follower of Molla Nasreddin, a realist and critical approach to the era, environment, and existence of the people, from its name to his content and creative traditions. In our opinion, Molla Nasreddin anecdotes form the basis of the national, critical realist thinking and rational thinking, as well as the critical realism ideological trend and the magazine “Molla Nasreddin”, which appeared in the 20th century, is the logical consequence and continuation and successor and follower of these ways of thinking. So the style of Molla Nasreddin forms a national tradition according to the: 1. name; 2. the protagonist and the characters; 3. artistic-aesthetic qualities, including the subject and criticism of the magazine; 4. the way of creativity and its traditions, especially the critical and corrective features of laughter and its use; 5. the logic of intellectual discourse of laughter and style. Numerous examples confirm that modern Molla Nasreddin and the history of critical realistic style are the continuation and development of Molla Nasreddin and folk anecdote.

Keywords: folk humor, anecdotes of Molla Nasreddin, Azerbaijan critical realism, the style of Molla Nasreddin.

Рамиз Гасымов

АЗЕРБАЙДЖАНСКИЙ НАЦИОНАЛЬНЫЙ КРИТИЧЕСКИЙ РЕАЛИЗМ И ТРАДИЦИИ НАРОДНОГО АНЕКДОТА

Азербайджанский национальный критический реализм, который владеет идеологической платформой, связанной с народом, широко использовала традиции и материалы устной народной литературы. Можно с уверенностью сказать, что азербайджанский критический реализм, опираясь на устное народное искусство и классические литературные традиции, сохраняла в себе народную мысль. С этой точки зрения, азербайджанский критический реализм, использующий в творчестве народный смех и анекдоты, превратил в творческий маневр XX века юмор и смех народа. На наш взгляд, Молла Насреддин XX века (как писатель, так и журнал) являлся наследником и преемником Моллы Насреддина, самого достойного и истинного примера реального и критического подхода к жизни, среде, времени, существованию в народном творчестве. По нашему мнению, анекдоты Моллы Насреддина являлись основой национальной критической системы реалистического мышления и рационального мышления, журнал “Молла Нас-

среддин” XX века и критическое реалистическое направление стало логическим результатом продолжения и преемственности этой системы мышления.

Таким образом: 1. по названию; 2. по главному герою и миру образов; 3. по художественно-эстетическим качествам, в том числе по теме и критическим целям; 4. по творческому методу и традициям, особенно по критике и реформирующему характеру и использованию смеха; 5. по разумной логике рассуждения смеха и стиля, моллана-среддинство составляет национальную традицию. Многочисленные примеры свидетельствуют о том, что современный Молла Насреддин и критический реалистический стиль является продолжением и развитием исторического Моллы Насреддина и народного анекдотства.

Ключевые слова: народный юмор, анекдоты Моллы Насреддина, Азербайджанский критический реализм, молланасреддинство.

(Akademik İsa Həbibbəyli tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İllkin variant 12.06.2019
Son variant 12.09.2019